

## ZÜLFİYYƏ SALAYEVA

### CULFA RAYONU ƏRAZİSİNДƏ YAYILMIŞ BELLEVALIA LAPEYR. NÖVLƏRİNİN BIOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Aparılan tədqiqatlar nticasında Culfa rayonu ərazisində yayılan *Bellevalia* növlərinin bioekoloji xüsusiyyətləri, bitki örtüyündə mövqeyi, yayılması, təbii ekosistemdə rolü haqqında məlumat verilmişdir. Ədəbiyyat araşdırmları və ekspedisiyalar zamanı müyyən edilmişdir ki, ərazidə cinsin 4 növü *Bellevalia macrobotrys* Boiss. (*B. zygomorpha* Woronow) – Ziqomorflu bellevalia, *Bellevalia longistyla* (Miscz.) Grossh. – Uzunsütuncuqlu bellevalia, *Bellevalia montana* (C.Koch.) Boiss. – Dağ bellevalia, *Bellevalia pycnantha* (C. Koch.) Losinsk. – Sixçik bellevalia yayılmışdır. Hər bir bitkinin botaniki təsviri, yayılma sahələri göstərilmiş, növlərin əmələ gətirdiyi formasıyalar və assosiasiyalar qeyd edilmişdir. Növlərin təyinində son nomenklatur dəyişikliklərdən istifadə olunmuşdur. Müyyən edilmişdir ki, Culfa rayonunun florasında yayılmış *Bellevalia* cinsi 3 seksiya, 2 yarımsəksiyada 4 növlə təmsil olunur. *Bellevalia* cinsinə daxil olan növlər əsasən bəzək bitkiləri olduğu üçün parkların, meydanların, xiyanətlərin və s. yaşıllaşdırılmasında istifadə olunması tövsiyə edilmişdir.

**Açar sözlər:** *bellevalia*, flora, sistematiq təhlil, bəzək bitkisi, geofit, efemer, efemeroit.

**Giriş.** Culfa rayonu Naxçıvan Muxtar Respublikasının mərkəzində şərqdə yerləşir. Culfa rayonu, qərbən Babək, şimal-qərbən Şahbuz, şərqdən isə Ordubad rayonları ilə də həmsərhəddir. Rayonunun ərazisi düzənlilik və dağlıq sahələrdə yerləşir. Düzənlilik hissəsində ən alçaq sahələr Yayıçı (700 m), Gülüstan (700 m) kəndləri və Culfa şəhəri (720 m), Əbrəqunus (1050 m), Ərəzin (1000 m) ətrafındaki sahələrdir. Ən hündür dağları isə Dəmirli (3368 m) və Aracıqdır (3072 m). Rayonun ərazisində dağ tundra iqlimi müstəsna olmaqla bütün iqlim tipləri mövcuddur. Burada yayı quraq keçən soyuq iqlimə malik ərazilərdə orta temperatur yanvarda 10-15°C, iyulda isə 20-30°C-dir. İllik yağışının miqdarı 400-600 mm arasında dəyişir. Regionun ərazisindən Əlincəçay və onun qolları axır. Bənəniyər su anbarı və bir sıra kiçik göllər vardır. Torpaqları, əsasən dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-tünd-şabalıdır. Bitki örtüyündə səhra, yarımsəhra, dağ-kserofit, dağ bozqır bitkilikləri, meşə, subalp və alp çəmənləri üstünlük təşkil edir [1, s. 23-29].

**Material və metodika.** Aparılan tədqiqatlar zamanı Culfa rayonunda *Bellevalia* cinsinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə yayılan növləri öyrənilmişdir. Bu cinsə daxil olan bitkiləri, XVIII əsrin əvvəllerindən elmi surətdə tədqiq etməyə başlamışlar ki, bu da onların bəzək, dərman, qida və s. faydalı xüsusiyyətlərinin olması ilə əlaqədardır. Araşdırmlar zamanı rayon ərazisində yayılmış *Bellevalia* növlərinin sistematiq vəziyyəti, bioekoloji, faydalı xüsusiyyətləri öyrənilmiş və yayılma arealları müyyənləşdirilmişdir. Rayon ərazisindən toplanmış herbari materiallarının işlənməsində “Flora CCCP”, “Flora Kavkaza”, “Flora Azərbaycan” əsərlərindən istifadə edilmişdir. Sistematiq taksonların dəqiqləşdirilməsi S.K. Cerepanova, “Konsept florya Kavkaza” və “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri” əsərlərinə əsasən aparılmışdır [6, s. 72-79; 7, s. 183-187; 8, 213-230; 9, s. 137-143].

**Alınmış nəticələrin müzakirəsi.** Son illərdə *Liliidae* yarımsinfinə daxil olan bitkilər, T.H. Talıbov, Ə.Ş. İbrahimov, O.V. İbadlı, Z.K. Salayeva, S.C. İbadullayeva tərəfindən tədqiq edil-

miş, nəticədə Naxçıvan Muxtar respublikası flora biomüxtalifliyinə yeni cins və növlər daxil edilmişdir [2, s. 42-45; 3, s. 35-41; 4, s. 51-53; 5, s. 65-67]. Naxçıvan Muxtar Respublikası florasında yayılan, *Bellevalia* cinsinə daxil olan növlərin taksonomik dəyişiklikləri müəyyənləşdirilmişdir.

Fam.: *Hyacinthaceae* Batsch – Hiasintkimilər

Genus: *Bellevalia* Lapeyr. – Bellevalia

Sect. 1. Nutantes Feinbrum

Subsect. Coloratae Feinbrum

1. *Bellevalia macrobotrys* Boiss. (*B. zygomorpha* Woronow) – Ziqomorflu bellevalia

Sect. 2. Conicae Feinbrum

Subsect. Orientales Feinbrum

2. *Bellevalia longistyla* (Miscz.) Grossh. – Uzunsütuncuqlu bellevalia

3. *Bellevalia montana* (C.Koch.) Boiss. – Dağ bellevalia

Sect. 3. *Oxyodontae* Losinsk. ex Wendelbo

4. *Bellevalia pycnantha* (C. Koch.) Losinsk. – Sixçik bellevalia

*Bellevalia* Lapeyr. – Bellevalia. Bu cins 1598-ci ildə Fransa Nəbatat bağının yaradıcılarından biri olan Bellevaliyanın şərəfinə adlandırılmışdır. Yarpaqları kökətrafında toplanmış çoxillik soğanaqlı bitkilərdir. Çiçəkyanlığının yarpaqları birləşmiş, boruvari-zəngşəkilli, yarıya qədər 6 bölmülü düzəçilan, arkaya qatlanmamış paylıdır. Erkəkcik sapları qısa olub, çiçəkyanlığının borusuna birləşmişdir. Salxım tipli çiçək qrupu əmələ gətirir. Yuxarıdakı çiçəkləri meyvəsiz, meyvə verən çiçəkləri isə yaşılmışlı, sarımtıl, göyümtül və ya bənövşəyi rəngdədir. Sütuncuq qısa və sapvarıdır. Meyvələri üçtilli qutucuqdur. Çiçək qrupunun forması, çiçəkyanlığının dişiciyinin sütuncuğuna nisbəti, rəngi və erkəkcik sapının forması növlərin sistematiskasında istifadə olunan əsas əlamətlərdən biridir. Həyat formalarına görə birləpəli, çoxillik olub, geofit bitkilər qrupuna daxildirlər. *Bellevalia* cinsinin Aralıq dənizi vilayətində, Qəribi və Mərkəzi Asiyada, Şimali Amerikada 25-35, Qafqazda 15, Azərbaycanda 7, Naxçıvan Muxtar Respublikasında isə 4 növü yayılmışdır.

*Bellevalia montana* (C.Koch.) Boiss. – Dağ bellevaliası. Soğanağının uzunluğu 4-5 sm olub, geofit bitkidir. Gövdəsinin hündürlüyü 20-40 sm arasında dəyişir, möhkəm və çilpaqdır. Yarpaqlarının uzunluğu 25-30 sm, eni 2-3 sm olub, neşərvəndir, kənarları çilpaqdır və ya seyrək kirpikciklidir. Salxımı uzunsovudur, çoxçəkliidir, çiçək saplağı uzundur. Çiçəkyanlığı 10 mm uzunluğunda olub, boruvari-zəngşəkillidir. Çiçəkləri solğun, bənövşəyi-qonur rəngdədir. Sütuncuq yumurtalıqdan və tozluqdan uzundur, bir az çiçəkyanlığından kənarə çıxır. Qutucuğu iridir, yumurtavan-dır. Aprel ayında çiçək açır, may ayında toxum verir. Bəzək və qida bitkisidir. Kseromezofit bitkidir. Atropatan coğrafi areal tipinə daxildir. Culfa rayonu Gülüstan kəndi ətrafında, quru daşlı yamaclarda, kiçik sahələrdə tək-tək rast gəlinir. Çiçək fazasına qədər bitkinin yerüstü hissəsi əhali tərəfindən həddindən artıq toplanaraq, qida kimi istifadə olunduğundan təbii bərpasına mənfi təsir göstərir. Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilmişdir.

*Bellevalia longistyla* (Miscz.) Grossh. – Uzunsütuncuqlu bellevalia. Soğanağı 15-18 sm olub, çoxillik geofit bitkidir. Kökətrafi uzun, geniş neşərvən, kənarları çilpaq və kirpikciklidir. Gövdəsi möhkəm və çilpaqdır, 20-40 sm hündürlükdədir. Yarpaqları 5-8 ədəd yaşıllı rəngli olub,

2-3 sm enindədir. Çiçəkyanlığının uzunluğu 10 mm-dir, yumurtavarı iti paylı, solğun, bənövşəyiq qonur rənglidir. Sünbülü uzun, çoxçıçəklidir, aşağıdakı çiçək ayaqcıqları yuxarıdakılardan uzundur. Çiçək saplaqları sallaq olub, 10-30 mm uzunluğundadır. Saplaşın iri cod çiçəkləri, piramid şəklindədir. Meyvələrinin yanında çiçək saplaşığı üfüqi vəziyyətdə qabarlıq durmuşdur. Çiçəyinin rəngi açıq və yaxud tünd mavidir. Bitkinin çiçəkləri və yarpaqları bəzək əhəmiyyətlidir. Çiçəkləmə zamanı salxında 56 çiçək əmələ gəlir. Toxumlar yetişən zaman bir bitkinin üzərində 45 ədəd toxum qutucuğu və hər bir qutucuqda 5 ədəd toxum olur. Bitkinin toxumları şarşəklli olub, qara rənglidir. Toxumlarının 1000 ədədinin quru çəkisi 11 qramdır. Təbiətdə çiçəkləmə aprel ayının ikinci on günlündə, toxumlar iyun ayında, vegetasiya müddəti isə noyabr ayının əvvəllərində başa çatır. Mezokserofit bitkidir. Atropatan coğrafi areal tipinə daxildir. Bu növ Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır. Uzunsütuncuqlu bellevalia daşlı, qumsal çıraqlı, şabalıdı torpaqlarda qruplarla, ( $1 \text{ m}^2$  sahədə 15-28 bitki) bitir. Düzənlilikdən orta dağlıq qurşağadək əkin sahələrində, kolluqlarda, meşə kənarlarında və otlu yamaclarla rast gəlinir.

Ekspediyyalar zamanı Uzunsütuncuqlu bellevalia növüne rayonun Ərəzin, Camaldın, Əbrəqunus, Bənəniyar, Saltax, Ərəfsə ərazilərində daşlı yamaclarında yayılan bitki formasiyaların tərkibində rast gəlinmişdir. Belə formasiyaların yaranmasında 15-20-ə qədər bitki növü iştirak edir: *Quercus macranthera* Fisch. et Mey. ex Hohen., *Fraxinus excelsior* L., *Rhamnus cathartica* L., *Rosa canina* L., *Lathyrus miniatius* Bieb. ex Stev., *Delphinium szowitsianum* Boiss., *Fritillaria kurdica* Boiss., *Iris imbricata* Lindl., *Orchis masyla* L., *Gladiolus communis* L., *Thymus kotschyanus* Boiss., *Achillea nobilis* L., *Acantholimon araxanum* Bge., *Crataegus pentagyna* Waldst. et Kit., *Chaerophyllum aureum* L., *Pimpinella saxifraga* L., *Scandix pecten-veneris* L., *Polygonum alpestre* S.A. Mey., *Taraxacum desertorum* Schischk., *Tragopogon coloratus* C.A. Mey., *Thymus kotschyanus* Boiss., *Thymus collinus* Bieb., *Achillea setaceae* Waldst et Kit., *Achillea nobilis* L., *Acantholimon araxanum* Bge., *Eremopyrum triticeum* (Gaertn.) Nevski, *Serratula serratuloides* (Fisch & C.A. Mey.).

*Bellevalia pycnantha* (C. Koch.) Losinsk. – Sıxçıçək bellevalia. Soğanağı yumurtavarı, diametri 2,8 sm, çəkisi 7 qram olan tutqun bozumtul qılıq bitkidir. Gövdəsi 30 sm hündürlükdədir. Yarpaqları 2-3 ədəd olub, uzun xətlidir və aşağıdan daralır. Sünbülü çoxçıçəklidir. Salxımı uzunsov və ya uzunsov-oval şəklində olub, çox sıxdır. Çiçəkləri tünd bənövşəyiq rəngdədir. Çiçəkyanlığı tutqun qara-göy rəngli, uzunsov-zəng şəklində olub, 4-5 mm uzunluğundadır. Çiçək salxımının uzunluğu 3 sm-dir, üzərində 42 ədəd çiçək olur. May ayının əvvəllərində çiçəkləməyə başlayır, toxumları isə iyun ayında yetişir. Bitkide 30 ədəd toxum qutucuğu əmələ gəlir. Hər qutucuqda 6 toxum olur. Toxumları şarşəklli olub, açıq şabalıdı rəngdədir. Toxumlarının 500 ədədinin çəkisi 4 qramdır. Orta və subalp qurşağın rütubəti çəmənlərində yayılmışdır. Mezofit bitkidir. İran coğrafi areal tipinə daxildir. Bəzək bitkisidir.

Culfa rayonun Xanəgah, Milax, Teyvaz, Ərəfsə, Boyəhməd, Şurut ərazilərində yayılan *bellevaliali-süsənli-soğanlıq* (*Bellevalia pycnantha* + *Iris imbricata* + *Allium akaka*) bitki formasiyası ilk dəfə olaraq tərəfimizdən verilmişdir. Bu formasiyanın yaranmasında geofit bitkilər əsas rol oynayırlar: *Allium akaka* S.G. Gmel. ex Schult. & Schult. fil., *Orchis masyla* L., *Gladiolus atrovioletaceus* Boiss., *G. communis* L., *Colchicum szovitsii* Fisch. & C.A. Mey., *Eremurus*

*spectabilis* Bieb., *Iridodictyum reticulatum* (Bieb) Rodinenko, *Iris imbricata* L., *Fritillaria kurdica* Boiss.

*Bellevalia macrobotrys* Boiss. (B. *zygomorpha* Woronow) – Ziqomorflu bellevalia. Soğanağı yumurta şəklində, eni 5 sm, çəkisi 5,3 qram olub, üzəri bozumtul qara qınlarla örtülüdür. Gövdəsi çilqaqdır, 50-sm hündürlükdədir. Yarpağı 3-4 ədəddir, enli ovalvari neşər şəkillidir. Çiçəkyanlığı qonur bənövşə rənglidir. Aşağıya doğru baxan hissələri üstəkilərdən 2-3 mm uzun olduğuna görə ciçəkyanlığı bir qədər qeyri müntəzəmdir, açıq qonur rənglidir, uzunluğu 7-8 mm-dir. Çiçək saplaşığı üfüqi vəziyyətdə olub, 4-5 mm uzunluğundadır. Salxımı uzundur, cod və çoxçıçəklidir, üzərində 45 ədəd tünd bənövşəyiq rəngdə çiçəklər əmələ gəlir. Təbiətdə vegetasiyası fevral ayında, ciçəkləməsi isə may ayında müşahidə olunur. Toxumları iyun ayının əvvəllərində yetişir. Toxum qutucuğunun sayı 37 ədəddir, hər qutucuqda 5 ədəd toxum yerləşir. Toxumlarının 500 ədədinin çəkisi 5,2 qramdır. Kserofit bitkidir. Rayonun Daridağ, Yaycı, Göydərə, Xanəgah, Başkənd ərazilərində quru daşlı və çıraqlı yamaclarında yayılmışdır. Ziqomorflu bellevalia müxtəlif fitosenozların tərkibində komponent kimi iştirak edir. Bu fitosenozların yaranmasında *Gladiolus atrovioletaceus* Boiss., *Tulipa biflora* Pall., *Ixiolirion tataricum* (Pal.) Herb. (I. *montanum* (Labill.) Herb., *Allium rubellum* Bieb., A. *akaka* S. G. Gmel. ex Schult. & Schult. fil. aggr., *Iris caucasica* Stev. *Iris pseudocaucasica* Grossh., *Muscaria caucasicum* (Griseb.) Baker, *Bellevalia pycnantha* (C. Koch.) Boiss., B. *longistyla* (Miscz.) Grossh., *Iris lycotis* Woronow, *Leontice minor* Boiss., *Biebersteinia multifida* D. C., efemerlər; *Bromus japonicus* Thunb., *Senecio vernalis* Waldst et Kit., *Scabiosa rotata* Bieb., *Scutellaria araxensis* Grossh., *Stachys inflata* Benth., *Astracantha aurea* Podlech, *Anizanthe lectorum* Nevski, *Artemisia fasciculata* Bieb., *Caragana grandiflora* D.C., *Thymus kotschyanus* Boiss. və s. növlərin rolü böyükür. Şəhər, rayon, qəsəbə və s. yaşayış məntəqələrinin yaşıllaşdırılması, yeni parkların salınması, mədəni-məsişət və yaşayış binalarının, ayrı-ayrı şirkətlərin, ofislərin tikilməsi ilə əlaqədar olaraq bəzək bitkilərə tələbat artmaqdadır. Şəhərlərdə parkların salınmasında qiymətli bəzək bitkilərən istifadə olunmasına baxmayaq, hələ də landscape memarlığı müasir tələblər səviyyəsində qurulmamışdır. Bu baxımdan *Bellevalia* növlərindən ekoloji amillərə davamlığına, bəzək xüsusiyyətlərinə görə parkların, bağların, tərtibatında, yaşıllaşdırılmasında, şəhər və qəsəbələrin daha da gözəlləşdirilməsində istifadə edilməlidir.

**Nəticələr.** Beləliklə, yerinə yetirilmiş tədqiqat işi nəticəsində Culfa rayonun florasında *Bellevalia* cinsi 3 seksiya, 2 yarım seksiyada 4 növlə (*Bellevalia macrobotrys* Boiss. (B. *zygomorpha* Woronow)-Ziqomorflu bellevalia, *Bellevalia longistyla* (Miscz.) Grossh.-Uzunsütuncuqlu bellevalia, *Bellevalia montana* (C.Koch.) Boiss.-Dağ bellevalia, *Bellevalia pycnantha* (C. Koch.) Losinsk.-Sıxçıçək bellevalia) təmsil olunduğu müəyyən edilmişdir. Rayonun Xanəgah, Milax, Teyvaz, Ərəfsə, Boyəhməd, Şurut ərazilərində yayılan bellevalialı-süsənli-soğanlıq (*Bellevalia pycnantha* + *Iris imbricata* + *Allium akaka*) formasiyası ilk dəfə olaraq tərəfimizdən verilmişdir. *Bellevalia* cinsinə daxil olan növlər qida, dərman əsasən də bəzək bitkiləri olduğu üçün parkların, meydanlarının, xiyabanların, bağların, ofislərin və s. yaşıllaşdırılmasında istifadə olunması tövsiyə edilmişdir.

## ƏDƏBİYYAT

- Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, 238 s.
- Salayeva Z.K. Naxçıvan Muxtar Respublikası florasında Hiasintkimilər fəsiləsinin (*Hyacinthaceae* Batsch) sistematiq təhlili // AMEA Botanika İnstitutunun Elmi əsərləri, 2011, c. XXXI, s. 42-45.
- Salayeva Z.K., İbadullayeva S.C. Naxçıvan Muxtar Respublikası florasında Zanbaqkimilərin (*Liliaceae* Juss.) bioekoloji xüsusiyyətləri və yayılması // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2007, № 1-2, s. 35-41.
- Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri Naxçıvan: Əcəmi, 2008, 350 s.
- İbragimov A.Ş., Salayeva Z.K. Geofity lugov i subalpийskiy pojece Nax. ACCP i ikh хозяйствennoe znamenija // Doklady AN Az. CCP, 1988, t. XLIV, № 11, c. 65-67.
- Flora Azərbaydjana. V 8-x t., t. II, Bakı: AN Azərb. CCP, 1952, 317 c.
- Flora CCCP. V 8-i t., t. IV, L.: 1935, 456 c.
- Konspekt flory Kavkaza. V 3-x t., t. II, C.-Peterburg, 2006, 201 c.
- Cherapanov C.K. Sosudistye rastenia Rossii i sopredelnykh gosudarstv (v predelakh byvshego CCCP). C.-Peterburg: Mir i sem'ya-95, 1995, 992 c.

*AMEA Naxçıvan Bölməsi*  
E-mail: [zulfiyyesalayeva@mail.ru](mailto:zulfiyyesalayeva@mail.ru)

Zulfiya Salayeva

### BIOECOLOGICAL FEATURES OF *BELLEVALIA LAPEYR.* SPECIES DISTRIBUTED IN THE AREA OF THE JULFA DISTRICT

As a result of many years of research, the information has been given about the bioecological features, their position in the vegetation, distribution and the role in the natural ecosystem of species of *Bellevalia* Lapeyr. genus in the Julfa region. During literary studies and expeditions, it was determined that 4 species *Bellevalia macrobotrys* Boiss. (*B. zygomorpha* Woronow), *Bellevalia longistyla* (Miscz.) Grossh., *Bellevalia montana* (C.Koch.) Boiss., *Bellevalia pycnantha* (C.Koch.) Losinsk. of genus were spread in the area. The botanical description and distribution areas of each plant had been shown and the formation and associations of species had been noted. Recent nomenclature changes have been used in assigning of species. It was found that *Bellevalia* Lapeyr., genus is represented by 3 section, 2 half sections and 4 species in the flora of Julfa region. The species of *Bellevalia* Lapeyr. genus recommended for greenery of the parks, squares, and alleys because they are ornamental plants.

**Keywords:** *bellevalia*, *flora*, *systematic analysis*, *ornamental plants*, *geophysics*, *ephemera*, *ephemerid*.

Зульфия Салаева

### БИОЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ВИДОВ РОДА *BELLEVALIA LAPEYR.* РАСПРОСТРАНЕННЫХ НА ТЕРРИТОРИИ ДЖУЛФИНСКОГО РАЙОНА

В статье изложены результаты проведенных на территории Джулфинского района многолетних исследований биоэкологических особенностей, положения в растительном покрове, распространения и роли в естественных экосистемах видов рода *Bellevalia* Lapeyr. На основе анализа литературных данных и собранных во время экспедиций собственных материалов установлено, что на территории распространены 4 вида рода: *Bellevalia macrobotrys* Boiss. (*B. zygomorpha* Woronow), *Bellevalia longistyla* (Miscz.) Grossh., *Bellevalia montana* (C.Koch.) Boiss., *Bellevalia pycnantha* (C. Koch.) Losinsk. Дано ботаническое описание каждого вида, определены зоны распространения, формации и ассоциации, ими образованные. В определении видов применены последние номенклатурные изменения. Выявлено, что во флоре Джулфинского района род *Bellevalia* Lapeyr. представлен 3 секциями и 4 видами в 2 подсекциях. Виды рода *Bellevalia* Lapeyr. в основном декоративные растения, поэтому предложены их использования в озеленении парков, площадей и скверов.

**Ключевые слова:** *бельвалья*, *флора*, *систематический анализ*, *декоративных растений*, *геофит*, *эфемер*, *эфемероид*.

(Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:

İlkin variant 19.10.2019

Son variant 10.12.2019